



■ Ziyadhan Oliyev

Çoxesrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan təsviri sənətin-də rəngə zaman-zaman sərgilənən bədii-texniki münasibətdən yaranan bədii improvisizələrin onların yaradıcılarının "tanınma nişanı"na çevrilməsi danıl-maz həqiqətdir. Əslində, həm də hər bir rəssamın şəxsiyyətini, dünyagörüşünü və bədii yaradıcılıq metodunu özündə hifz edən bu "tanınma nişanı"nın əl-də olunması heç də hər kəsə müyəssər olmur.

sidir ki, o, bu gün bədii məkanda saldıgı cığırla inamlı addımlamaqdadır. Əvvəlcədən özgə cığırına düşməməyi qarışına yaradıcı məqsəd qoyn Tahir Məmmədovun bu gün tamaşaçısını dialoqa çəkən müxtəlif mövzulu əsərlərinin rəng qatını "qaynar qazan" a əvvirmeyinin nəticəsidir ki, belə əsərlər duyğuları qanadlandırmaqla, həm də onları tarıma çəkməkdəirlər...

Əslində, kətan səthində yaradıcı ruhdan "şirelənmiş" kimi görünən "yaxı oyunları"nın ənənəvi realistik-gerçekçi metoddan qaynaqlandığını görmək elə də çətin deyil. Ancaq real həyatda gördüklerindən heyretlənməyi bacaran rəssamin təfsirində onların özünəməxsus bədii tutum almasının nəticəsidir ki, kətan üzərində əbədiləşənlər reallıqla irreallığın qoşlaşından "boylanan" "Tahir Məmmədov gerçəkliyi" kimi qəbul olunmaqla, tamaşaçısına zövq verməklə yanaşı, həm də onu düşünürməkdədir.

Onun bədii ırsinin təhlilinə keçməzdən əvvəl demək lazımdır ki, müxtəlif mövzuları ve janrıları əhatə edən əsərlərinin bədii təfsirə köklənmiş ümumi estetikası bilavasitə onun özünüfadəsinin nəticələri oludur, onlar səmimilər daşıyıcısı kimi özünəməxsus baxılırlar. Ele bu səbəbdəndir ki, "Tahir Məmmədov" imzalı rəngkarlıq lövhələri Azərbaycan muzeyləri ilə yanaşı, xarici ölkələrin sənət saxlanclarını və nüfuzlu

mayışi de azərbaycanlı rəssamin sənətinin sorağının çıxdan ölkə çərçivəsini aşdırğından xəbər verir.

Azərbaycan Respublikasının əməkdar rəssami, bir çox nüfuzlu milli və beynəlxalq mükafatların daşıyıcısı olan Tahir Məmmədov ölkəmizin təsviri sənət məkanında son qırx ilde cərəyan edən bədii hadisələrə istiqamət verən yaradıcıların sırasında olmuşdur. Onun zamanın axarında "Azərbaycan Respublikasının Əməkdar rəssami" fəxri adına, "Bakılı" Beynəlxalq Cəmiyyətinin təsis etdiyi "Humay" mükafatına layiq görülməsi də onun sənətinin müxtəlif seviyyələrdə dəyərləndirilməsinin göstəricisidir.

Onun nüfuzlu "Yunost" jurnalında (1981, Moskva), Rusiya Federasiyasında (2009, 2010, 2012, 2013, Moskva), Kaliforniya ştatında (1991, ABŞ), Fransada (1992, 2011, 1993, Paris; 1993, 2015; Lion; 2012, Monte Karlo) Belçikada (2005, Brüssel) və Rusiyada (2009, 2010, Moskva) təşkil olunan sərgilər rəssamin fərdi axtarışlarına baxış olmaqla, həm də Azərbaycan təsviri sənətinin təntənəsi olmuşdur...

Zamanında sayagelməz eksperimentləri ilə fərdi dəst-xəttinin estetikasını formalasdırıban Tahir Məmmədov, bu gün həmin tükənməzliyi duylan keçmiş bədii "güt"dən faydalanaqla gələcəye doğru addımlamaqdadır. Keçmişini xatirələrdə, gələcəyini isə xəyallarında canlandıran



ni"na çevirməyə nail olan gənc rəssamin sonraki yaradıcılıq axtarışlarında reallığa bədii improvisizələrlə tapınması həm də özünün coxlarına dar görünən bu "çərçivə"ni genişləndirməyə nail oldu.

Heç şübhəsiz rəssamin bu axtarışlarının mayasında ilk növbədə gözümüzde adiləşən rənglərin dominant gücünə inamı dururdu. O, bəzən ram etdiyi, bəzən də duyulası dərəcədə gücləndirdiyi rənglərin məna-məzmun daşıyıcılığı yükünə daha çox inanmağa başladı və bununla da Tahir Məmmədov davamlı olaraq yaratdığı müxtəlif mövzulu əsərlərində cəlbədicilikdən əlavə, düşündürçülüyə nail oldu. Onun "çərçivəli" real sənətin başlıca göstəricisi olan anatomik dəqiqliyə etibarsızlıq göstərməsi isə o vaxta qədər əldə olunan bədii-estetik məziyyətlərə yeni görkəm bəxş etdi. "Müjdəci", "Abşeron", "Qızmar natürmort", "Rembrandtlı görüş", "Söhbət", "İlham", "Səhər uçuşu", "Simurq" və s. tablolarında qeyd etdiyimiz bədii keyfiyyətlərin ifadəsini görmek mümkündür. Əslində, gerçəkliliyin bu cür səmimi, pafosdan uzaq təqdimati zamanı üçün kifayət qədər başqalarından fərqli idi. Daha çox görünən sadəliyi gerçəkliliyin fəlsəfi dərkine yönəldən rəssam, əslinde, formanı rənglərin ovqat daşıyıcılığını qovşdurmaqla əsərlərinin bütün mənalarda özünəməxsusluğunu sərtləndirmişdi. Obrazlı desək, şair Rəsul Rzanın "Ağrının, sevincin, ümidi də rəngi var" fikrini öz əsərlərində gerçəkləşdirən rəssam onlar çox vaxt əsrimizə verilən suallar top-lusuna çəvire bilməsi.

Onun həm də emosianın və dərin məna-məzmun daşıyıcılığının qoşlaşımı özündə ehtiva edən və əsərlərinin rəng qatına bəlenmiş konseptual pozitivizmin əldə olunmasına nümayiş etdirdiyi yüksək sənətkarlıq da yaddaqalandır. Hər bir əsərində duyulası məsaflədən o qədər hiss olunmasa da cəlbədicili ovqat yaradıcıları olan rəng qatının, bir-birinə "sarılmış" yaxılardan və rəng qatından yaranmış koloritin yalnız rəssamin bu sahənin bədii-texniki ifadə imkanlarına dərindən bələdçiliyindən yaranması da danılmazdır. Etiraf edək ki, bu gün "müasirliyin və səriştəsizliyin" süni olaraq yaradılmış mücerərədən sənət dalgasında ört-basdır edildiyi bir vaxtda, Tahir Məmmədovun bədii-texniki improvisizələri nümunəvi görünməkdədir...

Bütünlükle Tahir Məmmədovun yaradıcılığı ilhamını naturaya təbə etməyinin ifadəsi hesab etmek olar. Ele müxtəlif janrı hadisə, motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizlərdən və bədii təfsirdən keçirilmiş bicimde təqdimatı da bundan irəli gəlir. Gerçəkliliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində özünəməxsus yer tutduğunu nəticə kimi dilə gətirsek, əsl həqiqəti ifadə etmiş olarıq. Bütün bunları isə hemişə axtarışlarla yaşayan Tahir Məmmədov sənət uğuru saymaq mümkün kündür...

Təsvirdən təfsirə uzanan yol

Əməkdar rəssam Tahir Məmmədovun rəng improvisizələri haqqında



Yuxusuz gecələrin davamlı axtarışlarından "boylanacaq" bu sənətkar "mən"inin ifadəsində rəng həm də məna-məzmun daşıyıcılığına köklənənde cəlbədiciliyi ilə yanaşı, həm də düşündürçü olması, onu zamansızlığa və məkansızlığa qoşuşmasını şərtləndirir. Bunun hər bir yaradıcı üçün qurudoğurucu olması birmənalıdır. Respublikanın tanınmış firça ustası, əməkdar rəssam, professor Tahir Məmmədov mehz belə sənətkarlardandır...

Bakıda əvvəlcə məşhur "Əzimzadə məktəbi"ndə (1962-1967), sonra isə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Institutunda (1971-1976) ixtisas tehsili alan rəssamin qırx illik yaradıcılığında təzadlı məqamlar kifayət qədər çoxdur. Bu bolluğun bilavasitə onun özünəməxsus köklənməsinin nəticə-

kolleksiyalarını bəzəməkdəirlər. Onun "Bayraq ləyaqət rəmzi" əsərinin məşhur Dövlət Tretyakov Qalereyasının, "Qala kəndi" lövhəsinin isə Şərqi Xalqlarının Dövlət İncəsənet Muzeyinin ekspozisiyasında nü-

ressəmin bu iki qütb arasında yaradığı mənəvi körpü kifayət qədər möhkəm dayağə malik olduğundan, baş verənlərin bədii görütüsü həmisi kimi təravətli və duyulgundırıcıdır. Fəlsəfi idrakı sayagelməz rəng çalarlarına bələyə bilməsinin nəticəsidir ki, firça ustasının ərsəyə gətirdikləri zaman-zaman maraqla baxılırlar...

Yaradıcılığının əvvəlində sovet ideoloji məkanında hakim sayılan "sosialist realizmi"nə rəğbətini bir o qədər gizlətməyən Tahir Məmmədov, bununla belə özündən əvvəlkilər və müasirləri kimi əslində bədii imkanları nəhayətsiz olan bu bədii prinsipə fərqli töhfələr vermək istəyində idi. Hələ sovet dönməndə ərsəyə gətirdiyi "Bayraq ləyaqət rəmzi" əsərini bədii həlliine görə özünün "tanıma nişanı"



SENSET
23